



Cənubdan səslər...

Güney Azərbaycan folkloru bu gün də toplanmaqdadır

Güney və Quzey Azərbaycan folkloru kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbi janrdır. Qədimlikdən, tarixdən xəbər verməklə yanaşı, Azərbaycan xalqının ruhundan süzülen özünəməxsus bir mədəniyyət sahəsidir. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq - şifahi xalq yaradıcılığı - ağız ədəbiyyatı Azərbaycan ədəbiyyatının da əsasını qoyub. Azərbaycan türkləri çox zəngin bir şifahi ədəbiyyat xəzinəsi yaradıblar. XIX əsrən başlayaraq bu xəzinə həm də folklor adlandırılıb. İngilis dilindən gələn bu termin - folk - xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır.

Folklorşunas alim Azad Nəbiyev yazır: "Şifahi xalq ədəbiyyatının ilk nümunələri - ibtidai insanların möşət, təbiat hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədar keçirdikləri hissələrin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan-ağıza keçərək yaşmış və zənginləşmişdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-işlub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönenlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır.

Bu əksetmədə folklorun ayrılmaz bölgülərindən olan oyunlar, lətifə və məzəli əhvalatlar da yer alıb. Uşaq oyunları və məzəli əhvalatlar Güney Azərbaycan folklorunun tərkib hissələrindəndir və şair Aqşin Ağkəmərlinin topladığı bəzi örnəkləri oxucularımızın da diqqətinə çatdırırıq...

GÜNEY MAHALINDA MƏZƏLİ ƏHVALATLAR

Hündür hasar

Padşahın sarayının dövrəsinə uca hasarlar çəkilir. Oradan keçən Molla Nəsrəddin ustadan soruşur ki, ay usta, hasarı nə üçün bu hündürlükdə hörürsən?

Usta deyir: Bu hasarı ona görə hündür tikiq ki, oğrular aşa bilməsinlər. Molla gülümsəyir və deyir: Hardan, içəridən, yoxsa çöldən?

Dəyərli məsləhət

Qəssab bir vekilə müraciət edib onuna məsləhətləşir. O, deyir:

- Əgər bir it mənim ətimi aparsa, onun sahibi etin pulunu ödəməlidir, ya yox?

- Sözsüz, ödəməlidir.

- Belə isə mənə iyirmi təmən verməlisən, çünki mənim ətimi aparan it sənin itindir.

Vəkil deyir:

- Baş üstə. Mən müşavirə üçün sizdən əlli təmən alacam. Siz də əlli təməndən iyirmi təmən çıxın, otuz təmən qalsın.

Axmaqlar

İki nəfər yoldaş olub kənddən şəhərə gedir. Biri deyir:

- Sən nə fikirləşirsən?

- Fikirləşirəm ki, yolda bir sürü qoyun tapdım. Südünü, qatığını, ətini, yununu satıb varlandım.

O biri dedi:

- Şərikəm.

Biri dedi:

- Yox, birini də sənə verəmmərəm.

Bu biri isə dedi:

- Mən də bir sürü canavar taparam, bütün qoyunlarını qırıb qurtarar.

O biri çönüb yoldaşına bir şillə vurub deyir:

- Sən mənim qoyunlarımı qırarsan, hə?

O birisidən bir teپik ilişdirib deyir:

- Bəs sən utanırsan tapdıqın bir sürü qoyundan mənə bir dənə də vermirsin?

Cavanlar bir-birini möhkəm əzişdirərkən yoldan eşşəklə bir kişi keçirdi. Kişi onları ayırır və neyçün dalaşdıqlarını soruşur. Onlar da aralarında nə olubsa, ona söyləyirlər.

Həmən kişi eşşəyinin belinə çatdığı doşab tuluğunu açıb hamısını yerə tökürlər və deyir, yalan desəm, qoy qanım doşab kimi axşın.

Sizin ikiniz də axmaqsız.

* * *

İkinci dünya müharibəsi zamanı Təbrizdə çörək azaldı. Onu almaq üçün saatlar vaxt lazım idi. Bu məsələni həll etmək üçün camaat bələdiyyə salonunda toplaşdı. Çörək haqqında danışanda, bəziləri Hitlerin fəthindən danışındı. Əsgər qəfləti danışmağa icazə istədi. Söz alandan sonra dedi:

- O qədər də Hitlerin tərifini etməyin. Əgər qeyrəti, qüdrəti var, gəlib Təbrizdə növbədə dursun, iki çörək də o alsın.

UŞAQ OYUNLARI

PILDƏSTƏ

Pildəstə uşaqların iki qrupa bölünərək iki çubuqla oynadıqları oyundur. Çubuqların biri 20 santimetrdən ibarət olur ki, ona "pil", digeri isə bir metrlik ağacdır ki, ona "dəstə" deyilir. Elə bu üzdən də bu oyuna "Pildəstə oyunu" deyilir. Oyunun qaydası belədir: pil bir çalada (çuxurda) və yaxud iki daş parçasının arasında qoyub dəste ilə qarşı tərəfə atırlar. Qarşı tərəf əger pil havada tutarsa, bu oyunu udurlar, o zaman udanla udanla arasında yer dəyişir. Əgər havada tutu bilməzsə, oynayan qrup pil üç dəfə havada vurmalıdır. Pil yaxın duran oyuncuya tərəf düşərsə, o oyuncu pil atlığı yerdən ta düşdüyü yerə qədər uu... səsi çekməlidir. Yəni birnəfəsə heç dayanmadan bu səsi çi-

xarmalıdır. Arada səs kəsilərsə, demək, onlar uduzublar. Yenə oyunu udan tərəf davam etdirir. Əgər uu... səsi pilin düşdüyü yerə qədər heç bir nəfəs almadan çəkiləsə, həmin tərəf oyunda qalib gəlir.

CİBITDDİ-CİBİDDİ

Uşaqlar hər birinin əlində bir ağac bir yere toplaşırlar. Bir az irəlidə yerde bir xətt çəkirək və hamısı o xəttin üstündə dururlar. Nişanlanan tərəfə ağaclarını atarlar. Hansının ağacı nişandan bir az aralı düşərsə, ağacları toplamaq ona düşər.

GİRDƏKAN DİĞİRİ

Bir qrup bir neçə girdəkanı (qozu) yerə səpər. Və birini əlində saxlayıb bir yamacda barmaq vasitəsi ilə atarlar. Nişan tutan girdəkana toxunarsa, toxunan girdəkanı və öz girdəkanını götürür. Oyun bu şəkildə udmaq və uduzmaqla davam edər.

GÖZÜ BAĞLICA OYUNU

Bu oyun da bir qrup uşaqlardan ibarət olur. Püşk atıb birinin gözlərini dəsmalla bağlarlar. Əlinə bir qayış, yaxud kəndir vərərlər. O, qayışı, ya kəndiri ətrafında gəzdərib kimə toxunursa, onun gözlərini bağlarlar. Gözlərini bağlayan oyuncu qayışı əldə tutarken bu sözləri ifadə edər: "Dədəm mənə kor deyib, hər gələnə vur deyib".

GİZLƏNPARÇ

Bu oyun iki, ya bir neçə nəfərlə oynanılır. Oyunçular arasında püşk atıb uduzan tərəf gözünü yumar. Gözünü yuman yerə əbə deyilir. Əlliye, ya yüzə qədər sayandan sonra gözünü açıb axtarmağa başlar. Gizlənən oyuncuların hər birini tapanda özünü əbəyə yaxınlaşış "yandı" sözünü deyər. O oyuncu oyundan çıxar. Və göz yummağa məcbur olar. Və yaxud başqa bir oyuncu özünü əbəyə çatdırıb əlini əbəyə vurub onda o yanmaqdan, yəni uduzmaqdən xilas olur. Beləliklə, udmaqla-uduzmaqla oyun davam edir.

AŞIQ OYUNLARI

(oyunun oynaq sümüyünə aşiq deyilir)

Bu oyunda yerde bir dairə çəkilir. Sonra oyuncuların hər biri havada dairənin içində aşığı atrır. Öncədən təyin olunmuş aşiq hər hansı formada düşərkən oyunu o başlayır. Misal, olaraq hər hansı atılan aşıqların biri "böök" düşərsə, o oyunu oynamalıdır. Bu şəkildə növbələr bəlli olar. Sıraya düzülüb oyun oynanılar. Dairədə olan aşıqları eşidəkəi aşıqların vura bilməsə, növbə başqaşına çatar. Amma aşıqla vurub dairədəki aşığı çıxardırsa, aşıqları toplayır və saqqası düşən yerdən istər dairənin içində, istərsə də çölündə oyuna davam edər. Beləliklə, bir ya bir neçəsini dairədən çıxardıb özünə götürür. Əgər vura bilməsə, oyunu başqaşına davam etdirər. Bu oyunda aşıqların durusunun adı belədir: saqqadan, durmadan, təkdən, cütədən, harambasma, formidan, qışdən, itmədən, ciğəliqdan, mayadan, çıxartmadan və s.

DİGƏR OYUNLARIN ADLARI BUN-LARDIR: Qovalaqaçdı, qeyqaladızmə, beşdaş, astalanpistan, kufgetmə, dolanbacı yağılı bacı, qeyqala ha qeyqala, döndü yandı, göydə nə var, göy ulduzu, torpaq beli sindirma, tikan zuğu, naqqınlı, pul mızdırma, qonaq bacı, saqqız oyunu, gül oyunu, qondum-küsdüm, yumurta çapqışdırma, məntəş dığırlama, at minmə.

Təqdim etdi:
Esmira FUAD,
filologiya elmləri doktoru.

